

Mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm - Əhməd Cavad

Soranlara mən bu yurdun,

Anlatayım nəsiyəm:

Mən çeynənən bir ölkənin

Haqq bağıran səsiyəm.

"Mən kiməm" adlı şeirindəki bu misralarla özünü xarakterizə edən istiqalş şairimiz Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tərəfində ruhani ailəsində anadan olmuşdur. Altı yaşında atasını itirən Əhməd Cavad vətəni ni atası hesab edib, torpağından daha da möhkəm yapışdı. Onun üçün vətən anlayışı təkcə Azərbaycan deyil, türklərin yaşadığı bütün yerlər idi. Əhməd Cavad o qədər lütfkar bir insan idi ki, heç vaxt əməlinin qarşılığını gözləmirdi. O, heç vaxt bəziləri kimi kimlərəsə söykənməmiş, yaltaqlanmadı, yaşadığını müddətdə hər zaman millətinin diliñə çevrilmişdi. Girdiyi bu yolun sonunda ölüm olduğunu bilsədə heç vaxt geriyə addım atmağı düşünmədi.

Türk xalqının dərdinə kədərlənib, sevinci nə sevinən Əhməd Cavad 20 yaşında Osmanlı İmperatorluğunun Balkanlardakı varlıq mübarizəsinin bir parçası olmaq qərarına gəlir. Beləcə dostları ilə birlikdə qurduğu "Qafqaz könülli dəstəsi" ilə könülli əsgər kimi Balkan müharibələrində Osmanlı əsgəri ilə birlikdə vuruşmağa getdi. O 1914-cü ildə qələmə alındığı və bu gün bütün türk dövlətlərinin sevərək dinlədiyi "Çırpinırın Qara dəniz" mahnısının sözlerini Osmanlı ordusunun igidiyyinə həsr etmişdi. 1918-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələmiş, lakin Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra bu mahnının səsləndirilməsi qadağan olunmuşdu. Ondan sonrakı dövrə uzun illər dəniz ayparasını, aypara da dənizi sevdii. Təbii ki, 70 il uzaqdan.

Həmin dövrlərde ədəbiyyat sahəsində böyük bir rus hökmənlığının çekisi hər cəhətdən aydın görünürdü. Yazılan bir çox şeirlər dən, məqalələrdən, pyeslərdən bir sözə hər şeydən sosializm qoxusu gəlirdi. Xüsusiət milli-mənəvi hissələri ifadə etmək qeyri mümkün idi. Əsərlərində bu məsələlərə toxunan ziyanlılara anti-xalq, milletçi, pantürkist panislamizm damgası vuraraq güllələyirdilər. Bütün bu tezyiqlərinə baxmayaraq, Əhməd Cavad milli ruhu və milli düşüncəni başqa simvollarla ifadə edərək az qala ölümə meydan oxuyurdu. 1920-ci illərdə ədəbiyyatın diktatüranın təsiri altında olmasına baxmayaraq Əhməd Cavad öz amalından əsla dönmədi. Çünkü o, millətçi və vətənpərvər idi. O, ancaq vicdanının, millətinin səsine qulaq asır, şeirlərində də ancaq bu mövzulara toxunurdu. Ədəbiyyata, poeziyaya yeni səs, yeni nəfəs getirən Əhməd Cavad belə bir zamanda susa bilməzdi. O, özünü unudan, milli-mənəvi hissələrdən uzaqlaşan xalqı bu dərin qəflət yuxusundan oyatmaq, dostun-düşmənen kim olduğunu, vətən və millətlə bağlı hansı oyunların planlaşdırıldığını söyləməyi özünə borc biliirdi. Sağa-sola baxmadan, kim var-kim yox demədən bu yola çıxməq lazımi idi. Beləcə istiqalş aşığı Əhməd Cavadın 1925-ci ildə ölməz əsəri olan "Göy Göl" poemasını qələmə aldı. İllədir onu nədəsə ittiham etməyə çalışanlara bu əsərin nəşri ilə qapı açılmışdı. Artıq istiqalş düşmənləri fırıldadı, istifadə edərək onu gü-

nahlandırmağa səbəb tapmışdır. Çünkü bu şeirdə türkülükün rəmzi olan ay-ulduzdan bəhs edilirdi.

Əhməd Cavadın Gəncə mədrəsəsinə daxil olduğu gün həyatının dönüş tarixi kimi qələmə verildiyi kimi ilk dəfə bu şeirdə ulduz və ayın yer almasında onun adının ilk vurulacaqlar siyahısına yazılmasına səbəb oldu.

Sənin gözəlliyyin gəlməz ki, saya,

Qoynunda yer vardır, ulduza, aya.

Əslinde bu şeiri yox olmaq üzrə olan Azərbaycan üçün mərsiyyə idi. Dost bivəfa, düşmən güclü olanda başqa heç nə etmək mümkün deyildi. Şairin ən böyük silahı qələmi olduğu üçün qəlblində duyduğu əzab qıgilçıcımları mürəkkəb əvəzinə qanla kağıza yazmışdır. Ürəyindən çıxan bir şeir üçün sonsuz işgəncələrə məruz qalacağını bilsədə Əhməd Cavad yenədə onu qələmə alır. "Göy Göl" şeiri onun həyatında iztirabların başlangıcı oldu. Şeirində millətçilik ruhu olduğu üçün şaire ikinci dəfə həbsxanaya yol açıldı. Gülələnən günə qədər bu dəhlizdən çıxa bilmədi. Əslinde bu dəhlizin sonu yeni həyatın başlangıcı idi. Çünkü dəhlizin sonu onu doğuldugu zaman adı verilən babası Cavad Xanın yoluna çıxardı.

Bələ bir firtinalı və ağrılı həyatın son bəhrəsi olan və 1937-ci ildə öldürülməzdən əvvəl yazdığı çox güclü bir azadlıq şeiri olan "Susmaram" Əhməd Cavadın yaxın dostunun həbsxanaya onun ziyarətinə gəldiyi zaman əzbərlətdiyi şeirdir. Çünkü bu şeirin yazılı mətni şəklində saxlanılması və əla keçirməsi ağır cinayət sayılırlaq ölümlə nəticələnirdi. Əhməd Cavad dostunun bu cəzaya məhkum edilməsini istəmədiyi üçün ona deyir ki, "mən ağaclarla baxıb deyirəm sən qulaq as və əzbərlə, azadlıq günləri gələndə yaz, oğluma göndər çap edib millətimə hədiyyə etsin".

Bütün həyatını Adriatikdən Çin Səddinə qədər uzanan türk xalqlarının istiqalılmasına həsr edən Əhməd Cavadın bu şeiri uğruna mücadilə etdiyi istiqalətin bayraqdarı kimi azadlıq eşqimizin önündə addimlayır.

Mənə "dinmə, sus!" - deyirsən, nə vaxtacan susacəm?

Böhranların, hicranların məhbəsində qalacam??

Niyə susum, danışmayım, insanlıqda palyim var,

Mənim ana Vətənimdir talan olan bu diyar?!

Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam!

Zülmə qarşı üsyankaram, əzilsəm də SUS-MARAM!!!

1991 -ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra Əhməd Cavadın 1905-ci ildə yazdığı "Milli marş" yenidən dövlətimizin himni kimin qəbul edildi. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə apardığı üçün "xalq düşməni" damgası ilə Stalinin güllələtdiyi Əhməd Cavad bu gün yalnız Azərbaycanın deyil bütün türk xalqlarının qəhrəmanı kimi tarixin səhnəsində layiq olduğu zirvəni tutdu.



İlahə ALLAHVERDİYEVƏ,
Naxçıvan Dövlət Universitetinin
"Jurnalistika" ixtisası üzrə
IV kurs tələbəsi